

**H**ələ atəşpərəstliyin "etiqad simvolu" sayılan "Avesta"da leyaqət hissini ucağından, vətəndaşlıq duyğusunun müqəddəsliliyindən (XVI hissə) dərin səmiyyətlə söhbət açılırdı. Böyük alman filosofu İ.Kant isə dərin, zəruri bir səmimiyyətlə yazırı ki, könlüm iki şeyin zirvəsinə toxunur; "Üzərimdə ulduzlu göy və içimdə əxlaq qanunu".

İçindəki əxlaq qanunları, böyük vətəndaşlıq duyğuları ilə yaşayış özür edən sadə, öz işinə böyük əmək sərf etmiş, eyni zamanda da müasirimiz olan, bizimlə eyni mühitdə özür süren, nəfəs-nəfəsə yaşayan insanların haqqında yazmağı az qala unutmuşuq. Hər cür "izm"lər toranlığında düzüb-qoşulan anlaşılmaz düşüncələr bucağı altında filosofluq, nəsihətçilik etmək cəhdidir, çabası çıxaldıqca böyük-başımızda özür edən insanların gerçək yaşamına yad, yabançı olur.

Hegelin "Özün şəxsiyyət ol, başqasının şəxsiyyətinə, əxlaqi fəzilətlərinə hörmət qoy, ehtiram göstər" yanaşmasından yan keçdiyikcə sadə insanların obrazı ədəbi həyatdan silinib gedir. Ulu ozanımız Dədəm Qorququn "Ağız açıb öter olsaq üstümüzde Tanrı görkə" düşüncəsinin Resul Rzanın "Kaman çalın, insanda insan yadın" səslənişinin savab tərəfindən yan ötür qələm.

Ancaq yazmalyıq; vəfa borcu, heyranlıq ifadəsi, həmrəylik nümunəsi olsun deyə...

Hər dəfə bu düşüncələrlə baş-باşa qaldıqca gözlərim öününe bütün nailiyətlərinə görə ilk növbədə aldığı təbiiyəyə, sahib olduğu heysiyət, borc duyğusuna minnətdar olan Zabit Mehdiyevin obrazı gelir. Sadə bir insan özür yaşayır. Ancaq dərinliyə vardıqca heyranlıq hissini gizlədə bilmirsən. Unudulmaz Əli Kərimin böyük saygı və hörmətlə fedakarlığını vəsf etdiyi pambıçı Gülsabahan leyaqətli fəhlə qardaşının taleyi, özür-gün yaşıntıları elə hey maraqlı bir kitab kimi açılır öündə. Bir neçə ay da ötəcək... Doğmalar, tənış-bilişlər yüksəlib bir yerde 80 illiyini qeyd edəcəklər. Bütün deyilənlər bir sonluqla bitemək ki, sadə, lakin çox şərflə bir özür yaşayır. Daim ön cəbhədə döyüşən, ən önlü səngəri qoruya bilən əsgərlərsəyəyi vəfa göstərib. Ancaq özür boyu komandirləndən nə əvez gözləyib, nə ənam umub.

Çənaqqala qəhrəmanı Seyid Onbaşının yaşamı gelir gözlərim öününe; böyük zəfərin əməl babalarından olan Qoca Seyid ömrünün sonuna qədər gündüzlər kömürçülük edib, axşamlar dəyirman daşını fırladıb, fərqdində də olmayıb ki, sırtlayıb atlığı mərmi ilə tarixin gedisiనi necə dəyişib.

Bu fikir, əməl bucağından və ucalığından nəzər yetirdikcə Zabit Mehdiyevin şərəfli özür yolunun ziyanı olub. İndi bu barədə düşünəndə istər-istəməz tanınmış ədəbiyyatşunas-



alim İ.Musayevin haqlı fikirlerini yada salmalı olurq ki, nədən bu cür əməksevər, saf vicdanlı, öz işinə böyük əmək sərf etmiş insanların obrazı çağdaş ədəbiyyatımızın - nəşr və poeziyamızın, publisistikamızın başlıca predmeti, söz konusu olmasın? Belələrinin özür yolu milli dyrələr daşıyıcısı olmaqla, beşəriyyətin namuslu inkişafı üçün ideal insan obrazının prototipi kimi əsl sənətkarların diqqətini niyə çəkməlidir? Niyə şair və yazıçılarımız öz ədəbi qəhrəmanlarını daha çox xeyal düşüncələrinin yete biləcəyi naməlum, qeyrimüyyən aləmlərdə axtarırlar?

Namuslu, vicdanlı fəaliyyətinin yetirməsi olan,

də, lakin öz işinə həmişə vicdanla əmək sərf etmiş, yüksək vətəndaşlıq duyğusuna malik olan, sədəqətli insanların həyat tərzi həmişə diqqətdə olmalıdır. Belə olmadıqda bədii əsərlərdən bizi tanış olan əsl insan obrazlarının oxucu qəlbinə yaxın, doğma tərəfləri get-gedə öz yerini robotlaşmış, hissiz-duyğusuz obrazların buz nəfəsinə güzəştə gediləcək, oxucu bədii qəhrəmənda öz ömrünün, taleyinin vacib tərəflərini, unudulmazlığını arayıb tapa bilməyəcək. Ədəbiyyat göydə Ay kimi olan insanların görünməyən tərəflərinə səmimiyyətlə işiq salmalı, onu aramalıdır.

Bu qısa sətirlərdə sadə, bütün ömrü boyu əxlaq qanun-qaydaları, Vətənə, xalqa xüsusi bir vəfadarıqla xidmət etmiş bir soydaşımızın öz yoluna qısa ekskurslar etməkə eslinde sənət, sənətkar vərlığından ictiyayıtın nələr umduğunu, nələr gözlədiyini ifadə etməyə çalışdıq. Məlum bir fikri yeniden xatırlatmaq istərdik ki, biz etrafımızda olan insanların sadəcə ayaq səsini, da-

# Həyatın nəfəsi kimi

vin 80 illik həyat, özür-gün yaşamının örnəyə çevrilən durumu göz öönüne gelir; o baxımdan ki, Zabit müəllim daha çox rüvətə, əlebaxımlığa, "əl-əli yuyar, əl də qayıdib üzü yuyar" prinsipinə hesablanmış Sovet qanunlarının əndrabadi inkişaf pillələrindən uzaqda dayanmayı bacarmış, hər cür imkan və əlaqələri olmasına, bu istiqamətdə ona çoxsaylı təkliflər gəlməsinə baxmayaraq, həmisi öz eqidə bütövlüyüne sadıq qalmış, ümumi inkişaf naminə ideallarına xəyanət etməmişdir. Ali təhsilini başa vurdurdudan sonra xüsusi qabiliyətini nəzərə alıb onu Elmi-tədqiqat İnstitutuna göndərmək istəyen rehbərlikdən təyinatını birbaşa istehsalat sahəsinə verilməsini xahiş etmişdir. Adı usta, növbə briqadırı kimi əmək fəaliyyətinə başlayan Z.Mehdiyev nəticədə dövlət metallurgiya şirkəti nazirinin müavini vəzifəsinə qədər şərəflə bir həyat yolu keçdi, Sovetlər döneninin ən önemli fəxri fərمانları ilə təltif olundu. Çexoslovakiyada, Almaniyada, Pakistanda işlədiyi zamanlarda azərbaycanlı müte-xəssislərin gerçək potensial imkanlarını leyaqətlə ortaya qoya bildi.

Gərgin zəhmət və vicdanlı əmək Z.Mehdiyevin şərəfli özür yolunun ziyanı olub. İndi bu barədə düşünəndə istər-istəməz tanınmış ədəbiyyatşunas-

ədəbiyyatın əbədiyyaşar hücrəsində yeri və silinib-pozulması heç cür mümkün olmayan bir özür qazanmaq haqqı olan belə insanların ədəbi obrazı niyə çağdaş ədəbiyyatımızın baş qəhrəmanı prototipinə dönməsin? Nədən iddiəsiz, tam sadə, ancaq həmişə cəmiyyətin arzusunda olduğu insanların bədii obrazı get-gedə ədəbi camimizdən uzaq düşməkdədir? Axi hər cür nəzeriyyələrdə birmənalı şəkildə təsbit edildiyi kimi, ədəbiyyatın predmeti insan, insan xisətidir! Ədəbiyyatımız bu gerçək insan obrazından, xisətindən niyə yan keçməlidir?

"Ədəbiyyat üçün maraqlı olmayan insan yoxdur. Mozart - əlbəttə, çox maraqlı xisətdir. Salyer - bəlkə ondan da maraqlıdır" - bu fikirlər xalq yazılıcı Elçinə məxsusdur. "Ədəbi fragməntlər" də belə yazar. Fərqindəki ki, bu xisətlər, bu adamlar bəlkə də eyni xisətlər, eyni adamlardır; ancaq məsələ bunu yazmayı bacarmaqdadı...

Bəli, bacarmaqdadı! Ola bilsin ki, gözümüzün qabağında olan, hər gün rastlaştığımız adı, sadə insanların gündəlik həyat tərzi ayrı-ayrı fəndlər üçün elə də cəlbedici, xüsusi maraqlı doğuran bir mövzu deyil. Ancaq əsl ədəbiyyat adamı, sənətkar üçün bu sa-

nışığını, çəngəl-bıçağının səsini eşitməməliyik, hem də onların ömrü hansı əxlaq meyari, dəyərləri ilə yaşamalının fərqiənə varmaliyiq. Vardıqca həyatın nefesi daha çox duyğulu, yaşanan olur.

Biz bütün ömrünü xüsusi bir leyaqət və sədəqət hissi ilə öz işinə, doğma vətəninin tərəqqisine həsr etmiş olan sadə bir əmək adamının - səksən illik şərəflə özür yolu keçmiş Zabit Mehdiyevin timsalında Azərbaycan insanına məxsus sadəliklə, iddiəsizliklə özür səmimiyyətindən söz açdıq... Belə insanlar özür heç bir xüsusi göstəriş gözləmədən haqqın, insanlığın xidmətində leyaqətə dayanan əsgərlərə bənzeyirlər. Onlar mənəvi varlılığımızın sərhədlərinin namuslu qoruyan əsgər kimi həmişə öz işlərinin başında aylıq-sayıq dayanırlar. Ədəbiyyatımız onların sadə, səmimi, eyni zamanda gərkli obrazına xüsusi saygı ilə diqqət göstərməli, öyrənməli. Xüsusilə nəsrimiz bu insanların obrazından uzaq düşməmeliyidir. Ona görə ki, yalnız real olanlar romantikanın qanadlarına xüsusi bir güc, qüvvət vərəbilir, sənətin əbədiyyaşarlılığını, həyatılıyini təmin edir.

Sərvaz Hüseynoğlu